

ELEKTRON TƏHSİL SİSTEMLƏRİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

AZAD QURBANOV

*BDU, Kitabxanaçılıqinformasiya fakültəsinin dekanı, dosent
azadbey@mail.ru*

Məqalədə elektron təhsilin əsas xüsusiyyətləri təhlil edilmiş, E-learning sistemlərinin təkamül tarixinə nəzər salılmış, E-learning vasitələrinin şəhri verilmişdir. Həmçinin məqalədə müasir E-learning sistemlərinin program təminatlarının komponent strukturu haqda məlumat verilmiş, tədris idarəetmə sistemlərinə (Learning Management System) qoyulan tələblər öz əksini tapmışdır.

Ağar sözlər: Elektron təhsil, rəqəmsal informasiya resursları, distant təhsil, E-learning, tədris idarəetmə sistemləri, Learning Management System.

İnformasiya cəmiyyətinin qarşıya qoymuş olduğu tələblər təhsilin, o cümlədən ali təhsilin modernləşdirilməsi zərurətini yaratmışdır. Bu gün təhsildə modernləşdirmə tədris prosesinin təşkilinə və məzmununa informasiya-kommunikasiya və innovativ pedaqoji-təlim texnologiyalarının tətbiqinə əsaslanır və ənənəvi təhsildən elektron təhsil keçidlə xarakterizə olunur.

Elektron təhsil-rəqəmsal informasiya resursları, xüsusi program-texniki vasitələrə uzaq məsafədən virtual olaraq həyata keçirilən şəbəkə təhsilidir. Məhz distant və fasiləsiz təhsil elektron təhsilə əsaslanır. Ali təhsil müəssisələri elektron təhsil platforması əsasında məkan və zamanından asılı olmayaraq tədris prosesini həyata keçirirlər. Bu təhsil cəmiyyət üzvlərinə eyni zamanda paralel olaraq bir neçə ixtisasa yiyələnməyə xidmət edir. Elektron təhsilin digər mühüm xüsusiyyəti onun demokratik olmasına dairdir. O, yaş, cins, dini, irqi, siyasi möhdudiyyətlər tanımır və burada bilik, peşəkar vərdişlər, fərdi yaradıcılıq əsas meyarlar hesab edilir. Elektron təhsil müəllim-tələbə münasibələrinin də yeni formada qurulmasını təmin edir və subyektiv yanaşmaları aradan qaldırır.

Müasir gənclik informasiya cəmiyyətində formallaşdır. Bu səbəbdən onlar üçün elektron təhsil daha cəlbədicidir və tədris məlumatlarını rəqəmsal formada əldə etmək üsullarına daha çox üstünlük verirlər. Məhz buna görə tələbələr ixtisas seçimi edərkən, tədris prosesini informasiya telekommunikasiya texnologiyaları, demokratiya və humanizm prinsipi əsasında quran, onların fərdi və peşəkar inkişafları baxımdan daha da təkmilləşmələri üçün lazım olan infrastrukturə malik universitet və digər təhsil müəssisələrinə üstünlük verirlər.

Elektron təhsil xüsusi informasiya sistemi - E-learning əsasında həyata keçirilir. E-learning İKT bazasında yaradılmış informasiya, metodiki, normativ-sənəd, program-texniki təminatı birləşdirən informasiya sistemidir. Bu sis-

temin rahatlığı, tamlığı, operativliyi elektron tədrisin keyfiyyətinə təsir edən əsas mələkəndən biridir [1,2].

Bütün dünyada əhəməd edən pandemiya vəziyyəti elektron tədrisin cəmiyyət üçün şəhəriyətini və onun inkişafının aktuallığını bir daha sübut etməklə yanaşı ali təhsil müəssisələrimizdə E-learning sisteminin tətbiqi və ondan tələbə-müəllim heyətinin istifadə səviyyəsinin vacibliyini qabarq şəkildə öks etdir. Bu gün hər bir universitet müəllimi təhsildə istifadə olunan bütün müasir elektron vasitələrdən peşəkar və ya istifadəçi səviyyəsində istifadə etməyə məcburdur. Bu, həm tələbənin, həm də müəllimin E-learning sistemlərinin istifadəsi kontekstində informasiya-kommunikasiya bacarıqlarının formalşamasını zəruri edir.

E-learning sistemləri Azərbaycanda son illərdə tətbiq edilir. Lakin dünya miqyasında E-learning 70 illik təkamül tarixinə malikdir. Bu tarixi üç mərhələyə bölmək olar:[3]

1-ci mərhələ. Elektron təhsil sistemlərinin yaranması XX əsrin 60-ci illərində başlayır. XX əsrə Amerikanın Illinois Universitetində (University of Illinois) Donald Bitser "PLATO" adlanan kompüter terminalları şəbəkosuna əsaslanan multimedia sinfinin yaradılması təşəbbüsü irəli sürmüdürdür. Bu sinifdə müəhazirləri dinləyərkən tələbələr video və ya audio texniki vasitələrindən istifadə etməklə bu və ya digər mövzuya aid materiallara daxil ola bilirdilər. Eyni vaxtda Stanford Universitetində psixologiya üzrə professorlar ibtidai sinif şagirdlərinə riyaziyyat və oxu dərsləri öyrətmək üçün informasiya texnologiyalarından istifadəyə əsaslanan xüsusi metodika tətbiq etdilər. Bu metodika əsasında ilk öyrədici sistem yaradıldı.

XX əsrin 70-ci illərindən başlayaraq ABŞ-da informasiya texnologiyaları getdiçək dən dən təhsil müəssisələrinə əhəməd etməyə başladı: təhsil müəssisələri yeni mühitdən faal şəkildə istifadə etməyə başladı; təhsil müəssisələri ilə mühitdən faal şəkildə istifadə etməyə başladılar, populyarlıq qazanan ilk distant təhsil kursları meydana çıxdı. Erkən E-learning sistemləri tez-tez biliklärin səda bir ötürülməsi idi, lakin elektron təhsil texnologiyalarının təkmilləşdirilməsi və CSCL əsasında sistemlərin yaradılması ilə (Computer Supported Collaborative Learning), tətbiq edilməyə son verdi, biliyin ötürülməsi və biliklärin birgə inkişafı metodu oldu.

XX əsrin 70-80-ci illərində distant tədris kurslarının aktiv inkişafı Kanada və Ingiltərədə müşahidə edilmişdir. 1976-ci ildə Bernard Luskin bir televiziya kanalından istifadə edərək Coastline Community College-də "divarsız kolleç" in yaradılmış təşəbbüsün irəli sürüdü. 1980-ci illərin ortalarında bu ideya bir çox kolleclərdə tətbiq edildi. Artıq bu dövrdə elektron təlim vasitələri və müasir təhsil sistemindəki rolu mövcudunda araşdırımlar elmi dövriyaya daxil oldu. Cassandra B. Whyte öz məqələlərində ali təhsildə E-learning sisteminin artan rolunu təhlil edərək, təhsildə informasiya texnologiyalarının tətbiqini və bu məqsədlə hazırlanmış program məhsullarını "təhsil təkamülünün"

növbəti mərhələsi kimi xarakterizə edirdi. C. B. Whyte öz tədqiqatlarında bu prosesin kompüterlərin özlərinin inkişafı ilə ayrılmaz şəkildə six bağlı olacağını qeyd edir, kompüterlərin ölçülərinin azaldılmasına və texniki imkanlarının artması istiqamətində meyllərin davam edəcəyi tezisini irəli sürdü.

2-ci mərhələ. 1990-ci illərin əvvəllərində The Open University və University of British Columbia Britaniya universitetləri təhsildə Internetin istifadəsinə başladılar və bununla da inqilab bir dayışılığın əsasını qoydular. Onlar web-tələmlər və onlayn distant təhsil kurslarını təşkil etməyə başladılar.

World Wide Web - ümumdünya global şəbəkosunun yaranmasında ilə müəllimlər fanların tədrisində müasir texnologiyalardan fəal şəkildə istifadə etməyə başladılar. Özlərini kursların yaranmasında virtual sistem kimi təqdim edən multiobjekt - yonidildikən saytlar yaranmağa başladı. Internet təhsilinə qayıbı məktəblər böyük maraq göstərməyə başladı və ilk olaraq bunu University of Phoenix etdi.

1993-cü ildə ilk onlayn mühəzirə, dərslik və layihənin ad elektron poçtun və o vaxt inkişaf edən CMS-in (Course Management Systems) köməyi qıymətləndirildiğindən təqdimatı varındı. Internet getdiçək dən dən çox populyarlıq qazandı və 1994-cü ildə CALCampus ilk onlayn kursu - tədris kursunu təqdim etdi. Həmçinin, 1994-cü ildə ilk onlayn ali məktəbi meydana gəldi. Internet texnologiyalarının və web-kameraların inkişafı ilə müəllimlər öz müəhazirlərini özlərinə yaza bilar və sadəcə onları saat shəhərlərinin şəbəkosunu yüksəkə bilərlər.

Bəslılıklı, Internet elektron təhsilinən ən vacib bir mərhələsi və təhsilin inkişafı üçün on yaxşı vasitələrdən biri oldu. Internet təhsil imkanlarına əlyətərlik yaxşılaşdırılmaqla müyyən bir təhsil müəssisəsindən təhsil almaq istəyən, lakin onun yaşına yerindən çox uzaq doğu üçün bunu edə bilənlərin tələbələrə virtual bağlanıtlı əsaslı şəbəkəyə əlyətərlik təhsil almaq imkanları verdi.

E-learning sistemlərinin inkişafı və tədrisən təkmilləşdirilməsi sayəsində onlayn tədrisin bir çox forması meydana çıxdı. Rapid E-learning adlandıranan vasitələrinin (məsələn, PowerPoint-dən Flasha keçid), biznesin stimullaşdırılması, modelldəşdirmə, imitasiya, audio, video, eləcə də tədris prosesinin interaktiv elementlərinin geniş şəhərini həyata keçirmək imkanı vardır.

Təhsil müəssisələrinin əksariyyəti Internetdən tədris materialının yayılması, müəllimlər və ünsiyyət üçün tələbələr, həmçinin əsas təlim vasitələrinin paylaşılması üçün istifadə edir. Hal-hazırda tədris vasitələri çoxlu sayıda informasiya texnologiyaları məhsullarının sayı ilə geniş tərkibdə inqərasıya olunur: YouTube-dan başlayaraq, çətin LMS, CMS-ə kimi Internet texnologiyasının təkmilindən sıçrayış bu gün mobil telefonları və digər cihazlardan istifadə edən bu materiallardan istifadə edə bilək imkanına görüb çıxmışdır.

Bundan əlavə E-learning-in orijinal konsepsiyaları dayılandırılmışdır. İlk avval Internetin qlobal yayılması zamanı kompaniyalar bütün tədris materiallarını tez bir zamanda Internete köçürülməyə çalışırdılar. SkillSoft bu cərəyanın

ılıki olmalıdır. Müasir E-learning programları müəllimin rəhbərliyi altında öyrənməkdan çox fərqlidir. Onlar onlayn film, video oyunları və virtual reallıq şəklində təqdim olunur.

Daha çox ehtiyac olduğuna görə bu sahədə olan tətbiq vasitələrinin sayı da sürətlə artırdı. Adobe-un Macromedia ilə birləşməsi Breeze, Dreamweaver və s. satışındakı sonuncunun uğurlarlarına səbəb oldu.

3-cü mərhələ. Hal-hazırkı "təhsil", "qeyri-rəsmi təhsil" və "birlikdə təhsil" adlandırılaraq mövhumun inkişafı gedir ki, bunu xarici mənbələrdə WE-learning adlandırırlar. WE-learning-in əsas ideyaları aşağıdakılardır:

1. Ənənəvi təhsilin aksentlərinin qarşdırılması, həmçinin yeni fənlərin öyrənilməsinə tələbatın yaranması, ixtisasaşmanın artırılması. Təskiliatlı təlim real vaxt rejimində baş verir - bu proses daimi döyişir. Müəllim birgə təhsilin təşkilatçısı və ya nəzarəçi olmalı, mütləq şəkildə müəllif və ya yaradıcı olmamalıdır.
2. WE-learning ənənəvi təlim programlarının tamamilə əvəz edilməsi. WE-learning formal tədris layihəsinin və təlimatçı müəllimin rəhbərliyi altında təlimi aradan çıxarılmayı özüne məqsəd qoymamışdır. Bu sistemlər ənənəvi təhsilin keyfiyyətini artırmaq və əlavələr etmək üçün xidmət edir. Bir çox hallarda rəsmi təlim daha təsirli olacaq.
3. Bir çox yeni alətlər və platformalar üçün bazarın yaradılması.
4. Korporativ təlimdə davranışın təzərinin dayışdırılması. WE-learning tələbələri kompüterdən əsasən tədris köməkçisi kimi azad edəcək. Birgə təhsil özü mobil telefonları və digər mobil vasitələrin köməkliyilə keçməlidir (planşetlər və digər qurğular).
5. Mədəniyyətdə və liderlikdə dayışıklığınyi tələb edilməsi.

Elektron təhsil vasitələrinin istifadəsinin ali təhsil müəllimləri tərəfindən tətbiqinin əsasında E-learning –in əsas komponenti kimi tədris texnologiyaları durur. E-learning vasitələri onlarda istifadə olunan texnologiyalar sayısında bir çox cəhətdən funksionaldır. E-learning texnologiyaları elektron təhsil sistemlərində tələba və müəllimin qarşılıqlı əlaqəsi çərçivəsində mümkün olan en böyük məhsuldarlıqla zəmanət verməlidir. İsləməsi çətin olan program məhsulları (son istifadəçi baxımından) materialın başa düşülməsini müraciətələşdirir və təhsildə informasiya və kommunikasiya texnologiyalarının tətbiqində də müəyyən imtiyaz, təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqində tədris prosesini müsəyət edən müəyyən əlavə çatınlılıklarla assosiasiya olunan qəbul edilməməyə səbəb olur. [6]

Elektron təhsil programı üçün program təminatı kimi həm sadə statik HTML sahifələr (onlarda işləmək üçün statik tədris materialı İnternete və sadə bir brauzerə sahib olmaq kifayətdir) və daşa çox ağırlasdırılmış təlim idarəetmə sistemləri və təlim kontenti və LCMS (Learning Content Management

Systems) olaraq bilinən kurslar təqdim oluna bilər. Bu sistemlər əsasən korporativ şəbəkələrdə istifadə olunur.

Ali təhsil müəssisəsi sisteminde E-learning-in uğurlu tətbiqi tədris müəssisəsinin qarşıya qoyulan müxtəlif tələblərə cavab verən program təminatına əsaslanır. Bu tələblərlə tələbələrin ehtiyacına və müəllimin təlatibinə əsaslanır. Həmçinin quraşdırma nəzarəti, program sisteminin qurulması, idarəetmə tədris sin nüatalarını həyata keçirən sistem administratorlarının tələbəti böyük əhəmiyyətə malikdir.

Elektron tədrisin program məhsulları arasında aşağıdakı növləri ayırmak olar:

- Müəllif program paketleri - (Authoring Packages);
- Təhsilin idarəetmə sistemləri - (Learning Management Systems – LMS);
- Məzmun idarəetmə sistemləri (təlim kurslarının məzmunu) - (Məzmun idarəetmə Sistemləri - CMS);
- Təhsil və təlim məzmununu idarəetmə sistemləri - (Learning Content Management Systems – LCMS).

Bunların hər biri, tətbiqi haqqında söz açmağa imkan verən texnologiya baxımında aşağıdakı kimi xarakterizə olunur. [7]

Müəllif program məhsulları əsas etibarla ayrıca fənlərin adətən tematik hissələrə bölmələrinin, hissələrinin fərdin öyrənilməsinə yönəlmüş yerli icadıdır. İstifadə edilən program texnologiyaların məsələn, HTML sahifələrindən istifadə edərək elektron kurs yaratmaq vasitəsilə müəllif tədris kontenti həzırlayır. Bu cür program təminatının çatışmazlığı zamanla öyrənmə prosesinin özünü idarə etmək və çox sayıda tələbənin programın mənimşəməsinə nəzarətin olmamasıdır. Bunun səbəbi ən çox bu məhsulların dərsləri həyata keçirmək üçün tələbələrə dərhal rəy; təhsil prosesi haqqında uzun müddət statistik məlumatların qorunmasıdır. Bu məsələdən istifadəçi tələbələrə tətbiq olunur.

Danılmaz müsbət tərəfi mühəzirə məşğələlərinde və tələbələrin sarbst işlərində materialın verilməsinin aktivlaşması və intensivləşməsidir. Lakin, kommunikativ əlaqənin olmaması (tələbədən müəllimə və müəllimdən tələbəyə) onların tədris prosesində effektivliyinə mənfi təsir göstərir.

Bu cür kursların hazırlanması adətən informasiya texnologiyalarını öz fəaliyyət prosesinə daxil etməkdə maraqlı olan "yenilikçi müəllimlər" tərəfindən həyata keçirilir və qeyri-sistematik xarakter daşıyır. Tədrisin idarəetlənmə sistemləri çoxlu sayıda tələbədən nəzarət etməyə xidmət edir. Onların bəziləri təhsil müəssisələrindən istifadə üçün (Blackboard, Web-CT kimi), digərləri – korporativ təlim (Dosent, Aspen) üçün nəzərdə tutulur. Bu sistemlərin ümumi xüsusiyyətləri – istifadəçilərin təlim prosesini izləməyə imkan verəsi, onların xüsusiyyətlərinin qorumaq, saytın müəyyən hissələrinə daxil olmaları sayıl-

na nəzarət edə bilmək, habelə həcmə qənaət etmək tələbənin kursun müəyyən mövzusunun keçməsinə sərf etdiyi vaxtı hesablamamış nəzarət edə bilməkdir.

LMS, istifadəçilər müəyyən bir mövzuda kursda qeydiyyatdan keçməyə imkan verir. Sistemdə qeydiyyatdan keçmiş istifadəçilər müəyyən bildirişlər gölər (məsələn, cari hadisələrin statistikası və müxtəlif hesabat məlumatları). LMS-də tələbələrin virtual qruplarını təşkil etməyə imkan var. Bundan əlavə biliyə nəzarət (bəzi sistemlərdə də, həmçinin istifadə olunan LMS-də) və onlayn ünsiyyət (qarşılıqlı əlaqənin bir hissəsi olaraq "müəllim - tələbə" və "tələbə - tələbə") imkanı var.

E-learning kurslarının mözмun idarəetmə sistemi (CMS) elmi – metodiki materialların müxtəlif formatda məlumatlarının saxlanılması, yerləşdirilməsi və administrasiyası üçün funksional təqdim edir. Ümumiyyətlə, bəls sistəmə istifadəçi interfeysi, verilənlər bazası (bazalar), təhsil kontenti haqqında məlumatları daxildir.

Kursun yaradılmasında müxtəlif kurslarda eyni təlim fragmentlərinin elmi materialından istifadə etməli olan bir neçə müəllim çalışıldıqda kursun istifadəsinin effektivliyi artır.

LCMS – təhsil və təlim mözмunu idarəetmə sistemlərinin əvvəller nəzərdən keçirilən iki sistemin (LMS və CMS) imkanları daxildir. Bu gün LCMS – kompüter texnologiyasından istifadə olunmaqla təhsilin təşkili baxımından on perspektivli sistemlərdən. Onun tərkibində böyük tələbə axınına nəzarət, nisbətən qısa müddədə kursların işlənməsi etibarlı, sistemdə əlavə modullar və funksionallığın olması öyrətmə tədris kontentini idarəetmə sistemində mövcudluğunu böyük təhsil strukturlarında tədris prosesinin təşkili ilə əlaqəli məsələləri həll etməyi təmin edir.

E-learning sistemlərinin təsnifatı və prinsiplərinin bəzi cəhətlərini təhlil olunan cəhətlərin əsas istiqaməti kimi xarakterizə etmək mümkündür.

D.V. Chernilevskiyə görə metodik məqsadına görə təhsil məqsədləri üçün istifadə olunan elektron tədris vasitələri aşağıdakı kimi təsnifləndirilə bilər.

1. Bilik miqdarı, elmi və ya tacribi fəaliyyətdə bilik və bacarıqların formalaşmasını üümümləşdirmək, həmçinin eks-əlaqə zamanı müəyyən edilən qavramanın lazımı soviyyəsinin təmin edilməsi üçün nəzərdə tutulan təlim program vasitələri.
2. Tədris fəaliyyətində və öz-özlüne hazırlanan zaman bilik və bacarıqlarının inkişafı üçün nəzərdə tutulmuş program vasitələri (sistemlər) – tənajorlar.
3. Tədris materialının qəvrənməsinə nəzarət (özüñənəzarət) edilməsi üçün nəzərdə tutulmuş kontrol program vasitələri.
4. Məlumat-axtarış program sistemləri, məlumat-arayış program təminatı vasitələri məlumatların sistemləşdirilməsi ilə bilik və bacarıqları formalaşdırmaq üçün hazırlanmışdır.

5. İmitasiya program vasitələri - məhdud sayıda parametrlərdən istifadə edərək reallığın müəyyən bir tərəfini, onun əsas struktur və ya funksional xüsusiyyətlərini öyrənmək üçün hazırlanmışdır.
6. Modeləşdirmə program vasitələri, modelin obyektinin, təzahürünün, prosesin və ya vəzifiyətin (ham real, ham da "virtual") obyekti, onları öyrənmək məqsədilə yaradılmış üçün hazırlanmışdır.
7. Nümayiş program vasitələri, tədris materialının əyani təsvirvü, öyrənilən hadisələrin, proseslərin və obyektlər arasında əlaqələrin vizuallaşdırılması üçün nəzərdə tutulmuşdur.
8. Təhsil-oyun program vasitələri, təlim situasiyalarını "oynamaq" üçün hazırlanmışdır.
9. İcazəli program vasitələri, diqqət, reaksiya, yaddaşı inkişaf etdirmək məqsədilə auditoriyadan kənar tədbirlərin təşkili üçün hazırlanmışdır. Qeyd olunmuş təlim vasitələrinin istifadəsi üçün aşağıdakı əsas didaktik prinsiplər nəzərdə tutulmuşdur:

Təlimin əyani olma prinsipi. Bu prinsip təlimdə müxtəlif əyani vasitələrin istifadəsinə şəhər edir (daha çox vizual) tədris məlumatlarının nüüməyi, məsələn, təsviri vasitələr (rosmlar, rəsmlərin, şəkillərin, memarlıq və digər foto-şəkillərin fotoreproduksiyası), şərti-qrafik vasitələr (sxemlər, cədvəllər, blok - sxemlər, qrafiklər, cərtəyojular, müxtəlif diagрамmlar, xəritələr və s.), müämsir multimedia vasitələri (məsələn, audiofragmentlər, videofragmentlər, animasiya qurğuları).

Pəyənənmiş tədris materialının prinsipi. Təhsil prosesinin informasiyaya əsaslandığı bir prinsipdir, texnologiya, texniki infrastruktur, kompüter (tədris məlumatlarının yerləşdirilməsi və nümayiş etdirilməsi üçün vasitə) və kompüter şəbəkələrinə (daxil olmaq üçün bir vasitə kimi) əsaslananlığı fərzi edir. Buna görə də E-learning vasitəi təlim birbəşə olaraq tələbədə (öyrənəndə), local şəbəkə daxilində (Internet resursları və Internet resurslarının bir hissəsi) yerləşən bilər və ya global şəbəkənin (yalnız Internet resursları) serverlərinə yerləşdirilə bilər.

Tədris materialının interaktivlik prinsipi. Məlumatların (mətn, qrafika, audio, video) nümayiş etdirilmə vasitələrinin vahid kompleksə integrasiyasını nəzərdə tutur ki, bu da tədris prosesində fəal iştirakçı olmağa imkan verir, fərqli təhsil programları əvəzinə materialın tam interaktiv nümayishi və vahidin təmin etdiyi vahid interaktiv kurslar ilə təmin edilir.

Tədris məlumatlarının multimedia ilə təqdim olunması prinsipi. Müxtəlif məlumatların (mətn, qrafika, audioyazılış, videoyaylış) nümayiş etdirilmə vasitələrinin vahid kompleksə integrasiyasının fərqli tədris programları əvəzinə, bu vahid kurs tərəfindən təqdim olunan vahid interaktiv kurslarda materialın tam nümayisini təmin edir. Təhsil məlumatlarının multimedia ilə təqdim

olunması prinsipi multimedia texnologiyası sayəsində informasiyanın maksimal olaraq individual qavranılma xüsusiyyətlərini nəzərə alır.

Tələbənin fərdi xüsusiyyətlərinə uyğunlaşma prinsipi. Tələbənin individual xüsusiyyətlərindən asılı olaraq müəyyən zaman fasiləsində öyrənilcəyi nəzərdə tutulan məlumatların müdafiəndən dayışıklı oluna biləcəyini ehtimal edir. Bununla əlaqədar tədrisin optimallaşdırılmasının əsas problemi adaptasiya rezervlərinin qorunması və inkişafı baxımından yeni biliklər əldə etmək prosesində bir insanın vəziyyətinin qiymətləndirilməsi və korreksiyasıdır.

Bu gün tədrisi idarəetmə sistemlərinin böyük bir seçimi (Learning Management System, LMS) var ki, bunların arasında əsas olanları MOODLE, eFront, ATutor, Sakai, Claroline, Dokeos, OLAT, LAMS-dir.[8] Bu sistemlərin hər biri hazırlanmış meyarlarla əsasən xarakterizə olunur ki, nticədə istismar üçün LMS-dən birini seçmək mümkin olur. Aşağıda göstərilən şərtlərlə LMS-lərin təhlili işin ham texniki, ham funksional, ham də metodoloji xüsusiyyətlərini daha dorindən anlamaya kömək edir. Ayrı-ayrılıqla nəzardan keçirəcəyim müxtəlif mülakizələrə görə yalnız GNU lisenziyalarla hazırlanmış sistemləri (ödənişsiz) aşağıdakı meyarlar ilə qeyd etmək olar[9]:

1-ci meyar: idarəetmənin asanlığı. Konkret bir sistem seçkənən məsələnin texniki tərəfi ilk növbədə qoymulmalıdır, çünki sistemin istifadəsi gələcək istifadə üçün program məhsulunun qurşaqında və yerləşdirilməsidir. Əvvəlcə sistemin quruluşunun diskret olduğunu əmin olmaq lazımdır (kursun tərkibini, sayt qurulmuş bələndir). Həmçinin, sistemin tez-tez yenilənənədən işləyə biləcəyinə əmin olmaq lazımdır, yəni texniki cəhdən müstəqildir, əlavələrə isə ancaq təkmilləşmə və funksionalın genişlənməsi üçün lazımdır.

2-ci meyar: təhlükəsiz istifadə. İsləmə prinsipi müəyyən dərəcədə qlobal şəbəkənin (yeb-servisi) mörvcudluğunu ilə bağlı olan hər hansı bir program məhsulunun texniki olaraq həyata keçirilməsinin əsasına təhlükəsizlik parametrlərini daxil etməlidir. İnternetdəki başlıca hücumlardan qorunma, müəllif hüquqları qaynaqlarına güzəşt edilməməsi və icazə verilən parametrlər olmaidan materialların təkrar edilməsi, qadağan edilmənin mümkün olmaması, avtorizasiya tələbləri və s.

3-cü meyar: istifadə rahatlığı (istifadəçiye dost olmaq). Son istifadəçilər baxımından on vacib parametrlərdən biri (məsələn, intizam şəbəkəsi kurslarının nürcuları) yəni bir program məhsulunun seçilənəsi zamanı. Əvvələ, LMS-ə dostca və intuitiv olaraq aydın interfeys, baza funksionallığının istifadə rəhatlığı, məlumat bazası materiallarının rahat baxılması daxildir.

4-cü meyar: istismar və texniki xidmətin dayarı. Müasir şəraitdə istifadənin əhəmiyyəti bər tərəfi program məhsulunun qiyməti və sonrakı dəstəyi dir. Dəyərin formallaşmasına həm LMS-in istifadəsi, həm də sistemin düzgün işləməsinin mümkün olmayan əsas program komponentləri (əməliyyat sistemi, məlumat bazasının idarə edilməsinin təminatı və qlobal şəbəkəyə daxil olmaq

ürün əlavə program, sistemin yenilənmələri), həmçinin sistemin işinən aparat komponentləri (fəaliyyət üçün server platforması, enerji təchizatı cihazları və s.) daxildir.

5-ci meyar: Miqyas. Şəbəkə təhsili, təyinatına görə sistemə yükün daim artdığını nəzərdə tutur, buna görə sistem əvvəlcə işləmə qabiliyyətinin artması ilə, həm də yeni mənbələr əlavə edilərkən normal rejimdə işləyə bilməlidir.

6-ci meyar: funksionallıq. Yeni yerləşdirilmiş sistemi istifadəçiləri üçün zəruri olan bəzək funksionalımları tamın etməlidir. Tədris materialı öyrənənlər üçün uyğun formatdakı program məhsulunda göstərilməli və müəlliflər üçün uyğun bir formata daxil edilməlidir. Bununla yanaşı, funksionallığa modullugu da daxil edəcəyik, belə ki, müasir təlim idarəetmə sistemlərində tədrisin təhsil məzmununun müxtəlif universal elementləri istifadə edə bilər. Universallaşmanın məqsədi - dərs vasitələrinin tokar işlənməsini sıfırdan azaltmaqdır.

ƏDƏBİYYAT

1. David R. Wolley. *PLATO: The Emergence of online Community.* URL: <http://thinkfit.com/plato/dwplato.htm>.
2. Hiltz S. *Online Education: Perspectives on a New Environment.* New York: Praeger, 1990. P. 133 – 169.
3. Mason R., Kaye E. *Mindweave: Communication, Computers and Distance Education Oxford.* UK: Oxford: Pergamon Press, 1989. P. 3 – 21.
4. Whyte C.B. *Students Affairs – The Future // Journal of College Student Development.* – 1989. № 30. P. 86 – 89.
5. Стремакова Н.Б., Руднева Т.И., Соловьева Н.В. Средства электронного обучения: учебное пособие. Самара: «Самарский университет», 2013. - 32 с.
6. Андреев А.А. Педагогика в информационном обществе, или электронная педагогика. Высшее образование в России. 2011. № 11. 130 с.
7. Фенске А.В., Фенске Д.О. Системы дистанционного обучения. –М.: Молодежный научно-технический вестник. – 2012. С. 1 – 11.
8. Готская И.Б., Жучков В.М., Кораблев А.В. Аналитическая записка «Выбор системы дистанционного обучения». URL: <http://rakurs.spb.ru/2/0/2/1/?id=13>
9. Черниловский Д. В. Дидактические технологии в высшей школе: учебное пособие для вузов. М.: ЮНИТА-ДАНА, 2002. 437 с.

**ОСНОВНЫЕ ОСОБЕННОСТИ СИСТЕМ ЭЛЕКТРОННОГО
ОБРАЗОВАНИЯ**

A.I.KURBANOV

РЕЗЮМЕ

В статье анализируются основные особенности электронного обучения, рассматривается эволюционная история систем E-learning и описываются инструменты E-learning. В статье также представлена информация о компонентной структуре программного обеспечения современных систем E-learning, отражены требования к системам управления обучением (Learning Management System).

Ключевые слова: электронное обучение, цифровые информационные ресурсы, дистанционное обучение, E-learning, системы управления обучением, Learning Management System.

MAIN FEATURES OF ELECTRONIC EDUCATION SYSTEMS

A.I.GURBANOV

SUMMARY

The article analyzes the main features of E-learning, examines the evolutionary history of E-learning systems and describes the E-learning tools. The article also provides information on the component structure of the software of modern E-learning systems, reflects the requirements for Learning Management Systems.

Keywords: E-learning, digital information resources, distance learning, E-learning, learning management systems, Learning Management System.